

Azərbaycan florasında *Tanacetum* L. (*Asteraceae*) cinsi haqqında

S.C. Mustafayeva*, T.A. Qasimova, Z.S. Əliyeva

AMEA Botanika İnstitutu, Badamdar yolu, 40, Bakı AZ1004, Azərbaycan; *E-mail: msitara@mail.ru
Çapa qəbul edilmişdir. 27.09.2019

Məqalədə *Tanacetum* L. və *Pyrethrum* Zinn. cinslərində baş verən dayışıklılıkdən, onların əvvəlki və müasir vəziyyətdən bahs edilir. Müəyyən edilmişdir ki, *Pyrethrum* cinsinin növləri bütünlüklə *Tanacetum* cinsinin tərkibinə keçmiş və hal-hazırda *Tanacetum* cinsi Azərbaycan florasında 2 seksiyaya aid 27 növə təmsil olunur. Növlərin yeni təyinəcisi açarı tərtib olunmuş və onların qısa icmali verilmişdir.

Açar sözlər: *Tanacetum*, *Pyrethrum*, növlər, təyinat açarı

Dünya florasında *Tanacetum* L. (*Asteraceae*) cinsinin Avropa, Asiya, Şimali Afrika və Şimali Amerikada yayılmış 167 növü məlumdur. *Tanacetum* geniş cins olmasına baxmayaraq, tamamilə sabit cins deyil. Belə ki, çox vaxt onun tərkibinə *Pyrethrum*, *Chrysanthemum*, *Achillea* cinslərinin növlərini daxil etmişlər.

Məlumdur ki, hələ çox əvvəllər Dekandol (De Candolle) və Kassini (Cassini) müraciətçi çəklilərin taksonomiyasında karpoloji əlamətlərə çox böyük əhəmiyyət vermişlər. XX əsrin əvvəllerində P.Lavial (Lavialle, 1912) və J.Brike (Briquet 1916, 1930) da sistematiğada toxumcuların anatomiyasının öyrənilməsinin əhəmiyyətini qeyd etmişlər. J. Brike (Briquet 1916, 1930) *Pyrethrum* cinsini sərbəst cins kimi qəbul etməyərək onu yığma cins kimi qiymətləndirmiş və belə bir cinsin olmadığını demişdir. İlk dəfə olaraq *Pyrethrum* və *Tanacetum* cinslərini toxumcularının quruluşuna görə birləşdirən K.G.Sults (Schultz, 1844) olmuşdur. Aparılmış anatomik tədqiqatlar da *Pyrethrum* və *Tanacetum* cinslərinin yaxınlığını sübut etmiş (Briquet, 1916; Giroux, 1930; Kyndlová, 1970; Bojko, 2002; Reitbrecht, 2002) və bir daha K. G. Sultsun (Schultz, 1844) hər iki cinsin *Tanacetum* cinsində birləşdirilməsi fikrinin düzgünüyü təsdiqləməmişdir.

Deyilənlərə baxmayaraq, XX əsrda əksar fundamental ədəbiyyat mənbələrində *Pyrethrum* və *Tanacetum* cinsləri ayrı-ayrı verilmişdir (Пас-тительные ресурсы СССР, 1993; Flora Azərbaycanı, 1961, Flora CCCP, 1961; Черепанов, 1995).

“Flora Azərbaycanı” kitabının VIII cildində R.M.Sofiyeva *Tanacetum* cinsinin 4 növünü, İ.P.Mandenova isə *Pyrethrum* cinsinin 28 növünü təsvirini vermişdir (Flora Azərbaycanı, 1961). Son illərin ədəbiyyat məlumatlarına görə (Konsept florya Kavkaz, 2008; Əsgərov, 2016) isə *Pyrethrum* cinsinin növləri bütünlüklə *Tanacetum* cinsinin tərkibinə keçmiş, bir çox növlərin adı dəyişmiş və bəziləri sinonimə keçmişdir (cədvəl).

Bələliklə, ədəbiyyat mənbələri nəzərə alınmaqla AMEA Botanika İnstitutunun “Herbari” fondu araşdırılmış və bizim tərəfimizdən Azərbaycanın müxtəlif bölgələrindən yiğilmiş növlər təyin olundudan sonra müəyyən olunmuşdur ki, *Tanacetum* (=*Pyrethrum*) cinsi floramızda 27 növə təmsil olunur.

Aşağıda *Tanacetum* cinsi növlərinin yeni təyinəcisi açarı, onların qısa icmali, yayılması, nomenklatur və coğrafi tipləri (A.A.Qrossheyem, 1936 və N.N. Porteniyer, 2012) verilmişdir.

1. Kənar çıçəkləri dildikvari, ortadakı çıçəkləri boruvardır	2
- Bütün çıçəkləri boruvardır	22
2. Toxumcuların qabırğaları (5-10) bərabər paylanmışdır	3
- Toxumcuların qabırğaları qarınçıq hissədə 3 qabırğacılıq yaxınlaşmışdır 25. <i>T. Silaifolium</i>	
3. Yarpaq ayaları çox və ya az lələkvari bölülmüşdür.....	5
- Yarpaq ayaları tam, kənarları çox və ya az dişli, uzunsovdan enli ovala qədərdir	4

Cədvəl. Azərbaycan florasında *Tanacetum* = *Pyrethrum* cinsi növlərində olan dəyişikliklər

"Flora Azərbайджана"	C.K.Çerpanov	"Konспект flory Kavkaza"	A.M.Əsgərov, "Azərbaycanın bitki alımı"
<i>Pyrethrum</i> Gaertn. <i>balsamita</i> (L.) Willd. <i>carneum</i> M.B. <i>cheilanthifolium</i> D.Sosn. <i>chiliophyllum</i> F. et M. <i>cinerariifolium</i> Trev. <i>corymbosum</i> (L.) Willd. <i>daghستانicum</i> <i>(Boiss.) Flerov</i> <i>divaricatum</i> D.Sosn. <i>grossheimii</i> D.Sosn. <i>komarovii</i> D.Sosn. <i>kotschy</i> Boiss. <i>kubense</i> Grossh. <i>leptophyllum</i> Stev. ex <i>M.B.</i> <i>longipedunculatum</i> <i>D.Sosn.</i> <i>macrophyllum</i> (Waldst. <i>et Kit</i>) Willd. <i>meyerianum</i> D.Sosn. <i>myriophyllum</i> C.A.M. <i>niveum</i> Lag. <i>ordubadense</i> Manden. <i>parthenifolium</i> Willd. <i>punctatum</i> <i>(Desr.) Bordz. ex</i> <i>D.Sosn.</i> <i>roseum</i> (Ad.) M.B. <i>sericeum</i> (Ad.) M.B. <i>sevanense</i> D.Sosn. <i>sosnowskyanum</i> <i>A.Grossh.</i> <i>tamruense</i> D.Sosn. <i>transcaucasicum</i> D.Sosn. <i>uniflorum</i> F. et M. <i>Tanacetum</i> L. <i>canescens</i> DC. <i>millefoliatum</i> F. et M. <i>tabriscianum</i> (Boiss.) <i>A.Grossh.</i> <i>tenuissimum</i> (Trautv.) <i>A.Grossh.</i>	<i>Pyrethrum</i> Zinn. <i>balsamita</i> (L.) Willd. <i>balsamitoides</i> (Nabel.) Tzvel. <i>carneum</i> Bieb. <i>cinerariifolium</i> Trev. <i>coccineum</i> (Willd.) Wosoch. <i>corymbosum</i> (L.) Scop. <i>daghستانicum</i> (Rupr. ex <i>Boiss.) Fler.</i> <i>duderanum</i> (Boiss.) Tzvel. <i>grossheimii</i> Sosn. <i>komarovii</i> Sosn. <i>kotschy</i> Boiss. <i>kubense</i> Grossh. <i>leptophyllum</i> Stev. ex Bieb. <i>macrophyllum</i> (Waldst. et Kit) <i>Wild.</i> <i>ordubadense</i> Manden. <i>parthenifolium</i> Willd. <i>parthenium</i> (L.) <i>Smith.</i> <i>punctatum</i> (Desr.) Bordz. ex <i>Grossh. et Schischk.</i> <i>sericeum</i> (Adams.) Bieb. <i>sevanense</i> Sosn. <i>sorbifolium</i> Boiss. <i>silaifolium</i> Stev. <i>Tanacetum</i> L. <i>abrotanifolium</i> (L.) <i>Druce</i> <i>argyrophyllum</i> (C.Koch.) <i>Tzvel.</i> <i>canescens</i> DC. <i>chiliophyllum</i> (Fisch. et <i>C.A.Mey.) Sch.Bip.</i> <i>longipedunculatum</i> (Sosn.) <i>Tzvel.</i> <i>millefoliatum</i> Fisch. et Mey. <i>tabriscianum</i> (Boiss.) Sosn. et <i>Takht.</i> <i>tamruense</i> (Sosn.) Sosn. <i>Sch.Bip.</i> <i>tenuissimum</i> (Trautv.) Grossh. <i>uniflorum</i> (Fisch. et C.A.Mey.) <i>Sch.Bip.</i> <i>vulgare</i> L.	<i>Tanacetum</i> L. <i>(=Pyrethrum Zinn.)</i> <i>abrotanifolium</i> (L.) Druce <i>argyrophyllum</i> (C.Koch.) Tzvel. <i>balsamitoides</i> (Nabel.) Chand. <i>canescens</i> DC. <i>chiliophyllum</i> (Fisch. et <i>C.A.Mey.) Sch.Bip.</i> <i>cinerariifolium</i> Trev. <i>coccineum</i> (Willd.) Grierson <i>corymbosum</i> (L.) Sch.Bip. <i>duderanum</i> (Boiss.) Tzvel. <i>dumosum</i> Boiss. <i>kotschy</i> (Boiss.) Grierson <i>leptophyllum</i> Stev. ex Bieb. <i>niveum</i> (Lag.) Sch.Bip. <i>parthenifolium</i> (Willd.) <i>Sch.Bip.</i> <i>punctatum</i> (Desr.) Grierson <i>sericeum</i> (Adams.) Sch.Bip. <i>silaifolium</i> (Stev.) Sch.Bip. <i>sorbifolium</i> (Boiss.) Grierson <i>tabriscianum</i> (Boiss.) Groosh. <i>tamruense</i> (Sosn.) Sosn. <i>uniflorum</i> (Fisch. et C.A.Mey.) <i>ex DC.) Sch.Bip.</i> <i>vulgare</i> L. <i>zangezuricum</i> Chand.	<i>Tanacetum</i> L. <i>(=Pyrethrum Zinn.)</i> <i>abrotanifolium</i> (L.) Druce <i>argyrophyllum</i> (C.Koch.) Tzvel. <i>balsamitoides</i> (Nabel.) Chand. <i>canescens</i> DC. <i>chiliophyllum</i> (Fisch. et <i>C.A.Mey. ex DC.) Sch.Bip.</i> <i>cinerariifolium</i> Trev. <i>coccineum</i> (Willd.) Grierson <i>corymbosum</i> (L.) Sch.Bip. <i>duderanum</i> (Boiss.) Tzvel. <i>dumosum</i> Boiss. <i>kotschy</i> (Boiss.) Grierson <i>leptophyllum</i> (Stev. ex Bieb.) <i>Sch.Bip.</i> <i>meyerianum</i> Sosn. <i>parthenifolium</i> (Willd.) Sch.Bip. <i>punctatum</i> (Desr.) Grierson <i>sericeum</i> (Adams.) Sch.Bip. <i>silaifolium</i> (Stev.) Sch.Bip. <i>sorbifolium</i> (Boiss.) Grierson <i>uniflorum</i> (Fisch. et C.A.Mey. ex <i>DC.) Sch.Bip.</i> <i>vulgare</i> L. <i>zangezuricum</i> Chand.

4. Kökətrafi yarpaqların ayaları birdən saplağa daralmışdır 11. *T.balsamita*
- Kökətrafi yarpaqların ayaları tədrisən pazvari saplağa daralmışdır 12. *T.balsamitoides*
5. Dilcikvari çiçəkləri ağ, çohrayıdır 6
- Dilcikvari çiçəkləri sarıdır 19
6. Dilcikvari çiçəkləri çohraydır 14. *T.coccineum*
- Dilcikvari çiçəkləri ağdır 7

7. Dilcikvari çiçəkləri kifayət qədər sarğıdan qısadır, boruvari çiçəkləri ağdır 8
- Dilcikvari çiçəkləri sarğıya bərabərdir və ya kifayət qədər ondan uzundur, boruvari çiçəkləri sarılmışdır 9
8. Səbətləri 20(40)-100(150) sayda, six mürəkkəb qalxanvari çiçək qrupunda toplanmışlar 19. *T.macrophyllum*

- Səbətləri 5(10)-30(40) sayda, boş mürəkkab qalxanvari çiçək qrupunda toplanmışlar 26. *T. sorbifolium*
- 9. Gövdələri qaidədə nazik sapvari sürünən zoğludur 23. *T. punctatum*
- Gövdələri qaidədə sürünen zoğsuzdur 10
- 10. Bitki qaidədə odunlaşmışdır 11
- Çoxilik bitkiləridir, bazan qaidədə bir qədər odunlaşmışdır 14
- 11. Bitki çıpalqdır, six vəzilidir. Yarpaqları demək olar ki, oturaqdır 27. *T. zangezuricum*
- Bitki gümüşü və ya bozumtul tüklündür 12
- 12. Yarpaq ayası enli lansetvari və ya uzunsovudur 13
- Yarpaq ayası yuvarlaqdır 17. *T. kotschyi*
- 13. Sarğı yarpaqcıqları lansetvari əsasdan xətti, qonur zarlı kənarlıdır 24. *T. sericeum*
- Sarığının daxili yarpaqcıqları tərəf yumurtavari, enli ağ zarlı kənarlıdır 13. *T. cinerariifolium*
- 14(10). Yarpaqları ikiqat-üçqat ləlkəvari çox xırda 2-3 sm uzunluğunda sıvırılmış hissəciklərə bölünmişdir. Gövdə çubuqvari, qaidədən və ya ortadan aralı budaqlıdır 18. *T. leptophyllum*
- Yarpaqların son hissəcikləri daha iridir 15
- 15. Gövdələri 5-15 sm hündürlükda sadadır. Səbətləri təkdır. Sarğı yarpaqcıqları tünd-qonur-zarlı haşıyələnmişdir 16. *T. daghestanicum*
- Gövdələri daha hündür, budaqlı, səbətləri çoxsaylıdır 16
- 16. Kəkötəri və aşağı gövdə yarpaqları saplaqlı, digərləri oturaqdır 15. *T. corymbosum*
- Bütün yarpaqları (lap yuxarıdakılari çıxmala) saplaqlıdır 17
- 17. Bitki çox six boz və ya ağ qarlı keçə tüklündür 20. *T. niveum*
- Bitki çıpalq və ya çox və ya az six tüklü, lakin keçə tüklü deyildir 18
- 18. Yarpaqların seqmentləri dərin olmayan ləlkəvari yarılmış yumurtavari küt dişli hissəciklidir 21. *T. parthenoifolium*
- Yarpaqların seqmentləri dərin oyuqlu ləlkəvari yarılmış tərəf-yumurtavari yarımdairəvi dişli hissəciklidir 22. *T. parthenium*
- 19(5). Dilcikvari çiçəkləri çox qıсадır, demək olar ki, boruvvari çiçəkləri ötmürələr 2. *T. argyrophyllum*
- Dilcikvari çiçəkləri kifayət qədər uzundur 20
- 20. Gövdə tək səbətlə qurtarır 9. *T. uniflorum*
- Səbətləri çox saylıdır 21
- 21. Sarğı demək olar ki, şarvarıdır 4. *T. chiliophyllum*
- Sarğı zəngvardıdır 7. *T. pinnatum*
- 22(1). Bitki 30-150 sm hündürlükde, gövdəsi çox yarpaqlı, həmişə qısa olmayan vegetativ Zoğlarsızdır 2
- Bitki 40(60) sm hündürlüyü qədər, gövdəsi böyük çəif yarpaqlı, həmişə qısalmış vegetativ zoğludur (kökətrafi yarpaqların rozet formasında) 2
- 23. Yarpaqları ləlkəvari ayrılmış və ya ləlkəvari parçalanmış, tüklənmədə sadə tüklər üstünlük təşkil edir 10. *T. vulgaris*
- Yarpaqları ikiqat və ya üçqat ləlkəvari, tüklənmədə ikiyə ayrılmış tüklər üstünlük təşkil edir 1. *T. abrotanifolium*
- 24. Yalnız çox və ya az odunlaşmış qaidədə çox budaqlı olub, six çim əmələ gətirir 25
- Gövdələri six otlu, adətən qaidədən yuxarı budaqlanmışdır 26
- 25. Sarığının xarici yarpaqcıqları lansetvari-yumurtاشkilli, kütləmiş, kənarları enli zarla haşıyələnmişdir 6. *T. dumosum*
- Sarığının xarici yarpaqcıqları yumurtavari əsasdan lansetvari, uzun sıvırılmış, zarlı haşıyəsizdir 8. *T. tabriscianum*
- 26. Səbətlər (2)4-10(15) sayıda gövdənin təpəsində six, qalxanvari çiçək qrupunda toplanmışlar 3. *T. canescens*
- Səbətlər daha boş qalxanvari çiçək qrupunda, adətən daha çox saydadır 5. *T. duderanum*

Phylum. Magnoliophyta

Class. Magnoliopsida – Dicotyledons

Ordo. Asterales

Fam. Asteraceae Bercht. et J. Presl

Subfam. Asteroideae Lindley

Tribus. Anthemideae Cass.

Subtribus. Anthemidinae O. Hoffm.

Genus *Tanacetum* L.

Sect. 1. *Tanacetum*

1. *T. abrotanifolium* (L.) Druce, 1914, Rep. Bot. Exch. Club. Brit. Isl. 3: 425; Xandjyan, 2008, Konспект Fl. Kavk. 3(1):206. - *Achillea abrotanifolium* L., 1753, Sp. pl.:897. - *Tanacetum millefoliatum* Fisch. et C. A. Mey. 1838, Prodr. 6:128; Софиева, 1961, Fl. Azerb. 8:306; Цвелев, 1961, Fl. CCCP, 26:348. - *Abrotan dağtərxunu*.

KQ mərkəzi və Naxçıvan dağlığının orta dağ qurşağından subalpa qədər çəmənlərdə və daşlı yamaclarда rast golinir. - "Şərq"dan ("in Oriente") təsvir olunmuşdur.

Coğrafi tipi - kserofil.

Typus: "Ex Oriente", J.P.D. Tournefort, P-TOURN.! Tipi Londondadir.

2. *T. argyrophyllum* (C. Koch.) Tzvel., 1966,
Список раст. Герб. Фл. СССР, 16:121; Xandjyan, 2008, Конспект Фл. Кавк. 3(1):206. - *Gymnocline argyrophylla* C. Koch, 1851, Linnaea. 24:340. - *Pyrethrum myriophyllum* C. A. Mey. 1831, Verz. Pfl. Casp. Meer.:74; Манденова, 1961, Фл. Азерб. 8:305. - **Saysizyarpaq dağtərxunu.**

KQ mərkəzi, Naxçıvan, Lənkəran dağlığı və Diabarın orta dağ qurşaqlarının quru yamaclarında yayılmışdır. Türkiyədən təsvir olunmuşdur.

Coğrafi tipi - kserofil.

Typus: "Im Gae Artanudsh auf Kalk, C. 2500' hoch, C.Koch" (?). Tipi Londondadir.

3. *T. canescens* DC. 1838, Prodr., 6:129;
Софиева, 1961, Фл. Азерб. 8:307; Цвелев, 1961, Фл. СССР, 26:336; Xandjyan, 2008, Конспект Фл. Кавк. 3(1):207. - **Çal dağtərxunu**

Naxçıvan düzənlilikinin aşağı və orta dağ qurşaqlarında yayılmışdır. Quru daşlı yamaclarда rast gəlinir. - İrəndən təsvir olunmuşdur.

Coğrafi tipi - kserofil.

Typus: "Ad latera montium Seidchadzi, prov. Azerbeischan, 18 VI 1828, № 472b, Szovits" (G; isotypus-LE!). Tipi Cenevrədədir.

4. *T. chiliophyllum* (Fisch. et C. A. Mey. ex DC.) Sch.Bip. 1844, in Tanaceteen:47; Цвелев,

1961, Фл. СССР, 26:352; Xandjyan, 2008, Конспект Фл. Кавк. 3(1):207. - *Pyrethrum chiliophyllum* Fisch. et C. A. Mey. ex DC. 1838, Prodr. 6:59; Манденова, 1961, Фл. Азерб. 8:302; Цвелев, 1961, Фл. СССР, 26:352. - *P. sosnowskyanum* Grossh. 1934, Фл. Кавк. 4:132; Манденова, 1961, Фл. Азерб. 8:303. - *P. transcaucasicum* Sosn. 1933, Тр. Азерб. Отд. Закавк. фил. АН СССР, сект. бот. 1:46; Манденова, 1961, Фл. Азерб. 8:303. - *P. cheilanthalifolium* Sosn. 1916, Изв. Кавк. Муз. 10:11; Манденова, 1961, Фл. Азерб. 8:304. - *P. longipedunculatum* Sosn. 1949, Зам.сист.геогр. расч. (Тбилиси), 15:6; Манденова, 1961, Фл. Азерб. 8:305; Цвелев, 1961, Фл. СССР, 26:354. - **Çoxyarpaq dağtərxunu**

KQ şimalı, mərkəzi, cənubu və Naxçıvan dağlığının orta, yuxarı, subalp, alp dağ qurşaqlarında qayalı yerlərdə rast gəlinir. - Ermənistandan təsvir olunmuşdur.

Coğrafi tipi - kserofil.

Typus: "Karabagh, inter Ghierus et Basarchai № 323 Szowits" (LE!, cum isotypis (4), Photo - ERE!). Tipi Sankt-Peterburqdadir.

5. *T. duderanum* (Boiss.) Tzvel., 1961, Фл. СССР, 26:232; Xandjyan, 2008, Конспект Фл. Кавк. 3(1):206. - *Pyrethrum duderanum* Boiss., 1849, Diagn. Fl. Orient. 11:26. - **Duderan dağtərxunu.**

Talışın cənub hissəsində 1000-2500 m hündürlükde daşlı və çinqılı yamaclarда rast gəlinir. - Qafqaz. - İrəndən təsvir olunmuşdur (Duderan dağı).

Coğrafi tipi - qadim.

Typus: "In solo argilloso faucis Dudera montis Elburs, 8 VI 1843, № 266, Kotschy" (G; isotypus - LE!; photo - ERE!). Tipi Cenevrə, izotypi Sankt-Peterburqdadir.

6. *T. dumosum* Boiss. 1846, Diagn. Pl. Orient. 6:89; Xandjyan, 2008, Конспект Фл. Кавк. 3(1):207. - *T. tenuissimum* (Trautv.) Grossh. 1949, Opr. расч. Кавк.:462; Софиева, 1961, Фл. Азерб. 8:308; Цвелев, 1961, Фл. СССР, 26:355. - *Pyrethrum tenuissimum* Trautv. 1844, Тр. Петерб. бот. сада, 9, 1:392. - **Zərif dağtərxunu.**

Naxçıvan düzənlilikdə aranda və aşağı dağ qurşaqlarında quru daşlı yamaclarda rast gəlinir. - İrəndən təsvir olunmuşdur.

Coğrafi tipi - kserofil.

Lectotypus (chandjian, hoc loco): "In cacuminal australi alpis Kuh-Delu, Kuh-Barchdschi, 22 VI 1842, № 561, T. Kotschy" (TBL!, photo - ERE!). Tipi Sankt-Peterburqdadir.

7. *T. pinnatum* Boiss. 1846, Diagn. Pl. Orient. 6: 90; Xandjyan, 2008, Конспект Фл. Кавк. 3(1):206. - *Pyrethrum tamrutense* Sosn. ex Grossh. 1934, Фл. Кавк., 4:131; Манденова, 1961, Фл. Азерб. 8:302. - **Tamrut dağtərxunu.**

KQ cənubunun orta dağ qurşağında qayalı yerlərdə rast gəlinir. - T. Kotschy-yə görə təsvir olunmuşdur.

Coğrafi tipi - kserofil.

Typus: "№ 923, Th. Kotschy" (G-BOISS; isotypus - P). Tipi Tiflisdədir.

8. *T. tabriscianum* (Boiss.) Grossh. 1949, Opr. расч. Кавк.:462; Софиева, 1961, Фл. Азерб.

8:307; Цвелев, 1961, Фл. СССР, 26:335. - *Pyrethrum tabriscianum* Boiss. 1875, Fl. Orient., 3:356. - **Təbriz dağtərxunu.**

Naxçıvan düzənliyi və Naxçıvan dağlığının aran və aşağı dağ qurşaqlarında quru ovulmuş yamaclarda rast gəlinir. – İrandan təsvir olunmuşdur.

Coğrafi tipi - kserofil.

Typus: “[N.W. Iran] Azerbaijan, ad Seidabad prope Tabris”. Tipi Cenevrədədir.

9. T. uniflorum (Fisch. et C. A. Mey.) Sch.Bip. 1844, in Tanaceteeen:48. - *Pyrethrum uniflorum* Fisch. et C. A. Mey. ex DC. 1838, Prodr. 6:60; Məndənova, 1961, Fl. Azərb. 8:304; Çavəlev, 1961, Fl. CCCP, 26:356. – **Birçəçək dağtərxunu**.

Naxçıvan dağlığının aşağı və orta dağ qurşaqlarının quru yamaclarında rast gəlinir. – İrandan təsvir olunmuşdur.

Coğrafi tipi - kserofil.

Typus: “In apricis ad pedem montis Tschila Chana, distr. Khoi, prov. Aderbeidschan Persiae, № 323, Szovits” (LE!; isotypis – LE!, K; photo – ERE!). Tipi Sankt-Peterburqdədir.

10. T. vulgare L. 1753, Sp. pl. :844. – **Adi dağtərxunu**

KQ şimalında Göygöl rayonu Murovdağ dağının sırasında orta dağ qurşağına qədər çəmənlərdə, kolluqlarda, çay və yol kənarlarında rast gəlinir. Qərbi Avropanın təsvir olunmuşdur.

Coğrafi tipi – boreal.

Typus: “in Hetruria, Narbona”, Herb. Cliff. 398/3. Tipi Londondadır.

Sect. 2. *Pyrethrum* (Zinn) Rehb.

11. T. balsamita L. 1753, Sp. pl. 2: 845. - *Pyrethrum balsamita* (L.) Willd., 1803, Sp. Pl., 3, 3:2153; Məndənova, 1961, Fl. Azərb. 8:301; Çavəlev, 1961, Fl. CCCP, 26:196. – **Balzami dağtərxunu**.

KQ şimalı, mərkəzi və Naxçıvanın dağlıq həssəsinin subalp və alp dağ qurşaqlarının rütubətli və ya bataqlılaşmış çəmənlərdə, dağdan axan çayların sahilində rast gəlinir. – Şərqdən təsvir olunmuşdur.

Coğrafi tipi - kserofil.

Typus: “Europa, specimen cult”. Tipi Londondadır.

12. T. balsamitoides Sch. Bip. 1844, in Tanaceteeen:51. - *Pyrethrum balsamitoides* (Nabelek) Tzvel., 1961, Fl. CCCP, 26:198. - *Chrysanthemum balsamitoides* Nabelek, 1925, Publ. Fac. Sci. Univ. Masaryk. 52:22. - **Balzamlı dağtərxunu**.

BQ şərq, qərb və Talışın subalp və alp dağ qurşaqlarının (2500 m. hündürlükde) daşlı yamaclarında, çəmənlərdə rast gəlinir. – Türkiyədən təsvir olunmuşdur.

Coğrafi tipi - boreal.

Typus: “In Kurdistaniae Turcicae districtu Hakkiani, in monte Kela Mame supra pagum Hoz inter Hasitha et Sattak ad rupes calcar. Ca. 2600 m, 28 VII 1910, № 352, Nabelek” (BRNU). Tipi Brno (Çexiya) şəhərindədir.

13. T. cinerariifolium Sch. Bip. 1844, in Tanaceteeen:58. - *Pyrethrum cinerariifolium* Treviss. 1820, Index Sem. Hort. Vratisl. App. II, 2; Məndənova, 1961, Fl. Azərb. 8:292; Çavəlev, 1961, Fl. CCCP, 26:213. - **Dalmat dağtərxunu**.

Azərbaycanda becərilir.

Typus: Југославия (“in collibus saxosis Dalmatia”).

14. T. coccineum (Willd.) Grierson, 1974. Notes Roy. Bot. Gard. Edinburgh, 33, 2:262; Xandjyan, 2008, Konспект Fl. Kavk. 3(1):2010. - *Chrysanthemum coccineum* Willd. 1803, Sp. Pl. 3, 3:2144. - *Pyrethrum roseum* (Adams) Bieb. 1808, Fl. Taur. – Caucas. 2:328; Məndənova, 1961, Fl. Azərb. 8:292. - *P. carneum* Bieb. 1808, Fl. Taur. – Caucas. 2:325; Məndənova, 1961, Fl. Azərb. 8:294. - **Qırmızı, çəhrayı dağtərxunu**.

BQ Quba sahəsi, şərqi, qərbi, KQ şimalı, mərkəzi və Naxçıvanın dağlıq sahəsinin subalp dağ qurşaqlarında yayılmışdır. Çəmənlərdə və subalpin hündürlüğündə rast gəlinir. – Gürcüstan dan təsvir olunmuşdur.

Coğrafi tipi - qafqaz.

Typus: “In Iberia” (B-WILLD, photo – ERE!). Tipi Berlindədir.

15. T. corymbosum (L.) Sch.Bip. 1844, in Tanaceteeen:57; Xandjyan, 2008, Konспект Fl. Kavk. 3(1):208. - *Chrysanthemum corymbosum* L. 1753, Sp. pl.:890. - *Pyrethrum corymbosum* (L.) Willd., 1804, Sp. pl., 3, 3:2155; Məndənova, 1961, Fl. Azərb. 8:298; Çavəlev, 1961, Fl. CCCP, 26:232. - **Qalxanvari dağtərxunu**.

BQ Quba sahəsi, şərqi və qərbinin orta dağ qurşaqlarının kol cəngəlliklərində rast gəlinir. – Mərkəzi Avropanın və Sibirin materiallarına görə təsvir edilmişdir.

Coğrafi tipi - boreal.

Typus: “in Thuringia, Bohemia, Helvetia, Sibiria”, Herb, Linn, 1012/13. Tipi Londondadır.

16. *T. daghestanicum* (Boiss.) Chandjian, Xandjyan, 2008, Konспект Фл. Кавк. 3(1):2011. - *Chamaemelum daghestanicum* Boiss. 1875, Fl. Orient. 3:334. - *Pyrethrum daghestanicum* (Rupr. ex Boiss.) Rupr. ex Flerov et Manden. 1949, Бот. журн. 34:288; Манденова, 1961, Фл. Азерб. 8:295; Цвєлев, 1961, Фл. СССР, 26:222. - **Dağıstan dağtərxunu.**

BQ Quba sahində subalp dağ qurşağının qayalı yerlərində rast gəlinir. Qafqaz endemikidir. - Dağıstanın təsviri olunmuşdur.

Coğrafi tipi - qafqaz.

Typus: "Dagestania australis, ad Djulti tschai Samuri, 21 VII 1869, Ruprecht" (LE!). Tipi Sankt-Peterburqdadır.

17. *T. kotschy* (Boiss.) Grierson, 1975, Notes Roy. Bot. Gard. Edinburgh, 33, 3:435; Xandjyan, 2008, Konспект Фл. Кавк. 3(1):211. - *Pyrethrum kotschy* Boiss. 1846, Diagn., Pl. Orient. 6:89; Манденова, 1961, Фл. Азерб. 8:290; Цвєлев, 1961, Фл. СССР, 26:229. - *P. ordubadense* Manden. 1959, Бот. мат. (Ленинград), 19:358; Манденова, 1961, Фл. Азерб. 8:290; Цвєлев, 1961, Фл. СССР, 26:230. - **Koç dağtərxunu.**

Naxçıvanın dağlığının alp dağ qurşağının qayalı yerlərində rast gəlinir. - İrədanın təsviri olunmuşdur.

Coğrafi tipi - boreal.

Typus: "In fissuris rupium regionum altiorum montis Kuh-Daena, 29 VII 1842, № 770, Kotschy" (G-BOISS; isotypy - BM, H, K, LE!; photo - ERE!). Tipi Cenevradadır.

18. *T. leptophyllum* (Steven ex Bieb.) Sch.Bip. 1844, in Tanacetene:48; Xandjyan, 2008, Konспект Фл. Кавк. 3(1):209. - *Pyrethrum leptophyllum* Steven ex Bieb. 1819, Fl. Taur. - Caucas. 3:580; Манденова, 1961, Фл. Азерб. 8:292; Цвєлев, 1961, Фл. СССР, 26:211. - **Daryarpaq dağtərxunu.**

BQ Quba sahisi, şərqi və qərbinin yuxarı və subalp dağ qurşaqlarının daşlı yamaclarında, qayalıqlarda və töküntüldə rast gəlinir. Qafqaz endemikidir. - Azərbaycandan (Quba rayonu - Xınalıq kəndi) təsviri olunmuşdur.

Coğrafi tipi - kserofil.

Typus: "Chinalug" (LE!). Tipi Bakıdadır.

19. *T. macrophyllum* (Waldst. et Kit.) Sch.Bip. 1844, in Tanacetene:53. - *Chrysanthemum macrophyllum* Waldst. et Kit. 1799-1802,

Descr. Icon. Pl. Hung. 1:97. - *Pyrethrum macrophyllum* (Waldst. et Kit) Willd. 1803, Sp. Pl., 3, 3:2154; Манденова, 1961, Фл. Азерб. 8:302; Цвєлев, 1961, Фл. СССР, 26:194. - **İriarpaq dağtərxunu.**

BQ Quba sahisi və KQ şimalının orta və subalp dağ qurşaqlarının hündüroluğunda, meşə talarlarında rast gəlinir. - Macaristandan təsvir olunmuşdur.

Coğrafi tipi - boreal.

Typus: Венгрия ("in sylvis croaticis ad viam carolinam, silavonicis montis Papuk, et banaticis ad thermas Herculis atque ad limites vallachiae"). Tipi Vena və ya Budapeştədir.

20. *T. niveum* (Lag.) Sch.Bip. 1844, in Tanacetene:56. - *Pyrethrum niveum* Lag. 1805, in ex ej. Gen. et sp. nov.: 30; Манденова, 1961, Фл. Азерб. 8:300. - *P. kubense* Grossh. 1933, Тр. Азерb. Отд. Зак. Фил. АН СССР, сект. Бот., 1:58; Манденова, 1961, Фл. Азерб. 8:301; Цвєлев, 1961, Фл. СССР, 26:209. - **Qarvari dağtərxunu.**

BQ Quba sahisi, qarbi, KQ şimalı, mərkəzi, cənubu, Naxçıvan, Lənkəran dağlığı və Diabarın orta, bəzən yuxarı dağ qurşaqlarında quru yamaclarda, yarımsəhra bitkisi kimi rast gəlinir. - Mədəni bitkidən təsviri olunmuşdur.

Coğrafi tipi - kserofil.

21. *T. parthenifolium* (Willd.) Sch.Bip. 1844, in Tanacetene:56; Xandjyan, 2008, Konспект Фл. Кавк. 3(1):209. - *Pyrethrum parthenifolium* Willd. 1803; Sp. Pl., 3, 3:2156; Манденова, 1961, Фл. Азерb. 8:298; Цвєлев, 1961, Фл. СССР, 26:203. - **Qızıarpaq dağtərxunu.**

Azərbaycanın bütün rayonlarında rast gəlinir. Orta, bazan də yuxarı dağ qurşaqlarında rütubəti və kölgəli yerdə, çayların sahilərində, külçülər arasında, otlu yamaclarда yayılmışdır. - Avropananın təsviri olunmuşdur.

Coğrafi tipi - kserofil.

Typus: B-Wild. 16221, photo! No provenance cited. Tipi Berlindədir.

22. *T. parthenium* (L.) Sch.Bip. 1844, in Tanacetene:55. - *Pyrethrum divaricatum* (Sosn.) Sosn. 1949, Зам. по сист. и геогр. раст. Тбилисск. Бот ин-та, 15: 5; Манденова, 1961, Фл. Азерb.

8:300. - *P. grossheimii* Sosn. 1927, Beih. Bot. Centralbl., 44, 2:243; Манденова, 1961, Фл. Азерb. 8:299. - *P. sevanense* Grossh. 1934, Фл.

Кавк. 4:137; Манденова, 1961, Фл. Азерб. 8:299; Цвелеев, 1961, Фл. СССР, 26:207. – **Qız dağtərxunu.**

KQ şimalı, mərkəzi və Naxçıvan dağlığının orta və yuxarı dağ qurşaqlarında qayaların çatlarında, daşlı yamaclarda rast gəlinir. – Ermənistandan (Sevan gölü ətrafi) təsvir olunmuşdur.

Coğrafi tipi - kserofil.

Typus: Europa: ("in Europeae", Herb. Cliff. 416(3). Tipi Tiflisdədir.

23. *T. punctatum* (Desr.) Grierson, 1975, Notes Roy. Bot. Gard. Edinburgh, 33, 3:435; Xandjyan, 2008, Konспект Fl. Кавк. 3(1):209. – *Matriaria punctata* Desr. 1792, in Lam, Encycl. Meth. Bot. 3:432. – *Pyrethrum punctatum* (Desr.) Bordz. ex Sosn. 1929, Журн. Русск. бот. общ. 14:83; Манденова, 1961, Фл. Азерб. 8:296; Цвелеев, 1961, Фл. СССР, 26:215. – **Xallı dağtərxunu.**

KQ şimalı, mərkəzi və Naxçıvan dağlığının yuxarı və subalp dağ qurşaqlarının rütubətli, bataqlıqlı çəmənlərində rast gəlinir. Qafqaz endemikidir. – "Şərqi"dan təsvir olunmuşdur.

Coğrafi tipi - kserofil.

Typus: ("Cette plante Croit naturellement dans le Levant", P-Tourn. 4665, iso BM). Tipi Parisdadır.

24. *T. sericeum* (Adams) Sch.Bip. 1844, in Tanaceteen:59; Xandjyan, 2008, Konспект Fl. Кавк. 3(1):210. – *Crysanthemum sericeum* Adams, 1805, Beitz. Naturk. 1:69. – *Pyrethrum sericeum* (Adams.) Bieb. 1808, Fl. Taur. – Caucas. 2:323; Манденова, 1961, Фл. Азерб. 8:291; Цвелеев, 1961, Фл. СССР, 26:237. – **İrəyi dağtərxunu.**

KQ mərkəzinin orta dağ qurşağında quru qayaların çatlarında rast gəlinir. – Gürcüstandan təsvir olunmuşdur.

Coğrafi tipi - qafqaz.

Lectotypus (Chandjian, 1995: 594): "Chrysanthemum sericeum mihi Adams" (LE!, cum islectotypo). Tipi Sankt-Peterburqdadır.

25. *T. silaifolium* (Steven) Sch.Bip. 1844, in Tanaceteen:61. – *Pyrethrum silaifolium* Steven, 1838, in DC. Prodr. 6:57; Цвелеев, 1961, Фл. СССР, 26:220. – *P.meyerianum* Sosn. 1931, Тр. геоб. обсл. naşt. Azərb. ser. A, v. 7:103; Манденова, 1961, Фл. Азерб. 8:294. – *Chamaemelum silaifolium* (Steven) Trautv. ex Grossh. 1934, Fl. Кавк. 4:128; Софиева, 1961, Фл. Азерб. 8:284. – **Kök dağtərxunu.**

BQ Quba sahəsində yuxarı və subalp dağ qurşaqlarında yamaclarda rast gəlinir. Qafqaz endemikidir. – Qafqazdan təsvir olunmuşdur.

Coğrafi tipi - qafqaz.

Typus: "Alp Caucaso orientalis, 1822, Steven" (H; isotypis - LE!). Tipi Helsinkiadır.

26. *T. sorbifolium* (Boiss.) Grierson, 1975, Notes Roy. Bot. Gard. Edinburgh, 33(3):435; Xandjyan, 2008, Konспект Fl. Кавк. 3(1):208. – *Pyrethrum sorbifolium* Boiss. ex Boiss., 1875, in Fl. Orient. 3:343; Цвелеев, 1961, Фл. СССР, 26:195. – **Üvəz (quşarmudu) yarpaq dağtərxunu.**

BQ şərqində yuxarı dağ qurşağının subalp çəmənlərində, meşələrdə və meşə talalarında rast gəlinir. – Türkiyədən təsvir olunmuşdur.

Coğrafi tipi - boreal.

Lectotypus (Chandjian, hoc loco): "In clivo Trapezuntino sylva Calia, № 119, Bourgeau" (LE!). Tipi Cenevrədədir.

27. *T. zangezuricum* Chandjian, 1982, Биол. Журн. Арм. 1:72. – *Pyrethrum komarovii* Sosn. 1945, Докл. АН Арм. ССР, 2, 4:119; Манденова, 1961, Фл. Азерб. 8:291. – **Zəngəzür dağtərxunu**

KQ şimalı, mərkəzi və Naxçıvanın dağlıq sahəsinin alp dağ qurşaqlarının qayalı yerlərində rast gəlinir. Qafqaz endemikidir. – Ermənistandan təsvir olunmuşdur.

Coğrafi tipi - qafqaz.

Typus: "Zangezur, in mont. Kaputjuch, 28 VII 1929, A. Schelkovnikov, E. Kara- Murza" (TB!!; photo-ERE!). Tipi Tiflisdədir.

ƏDƏBİYYAT

Əsgərov A.M. (2016) Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press Nəşriyyat evi, 444 s.

Бойко Э.В. (2020) Ультрасовременная поверхность и некоторые анатомо-морфологические характеристики семянок полыни. Тр. международ. конф. по анатомии и морфологии растений. Санкт-Петербург, 2002, с.12.34.

Гросгейм А.А. (1936) Анализ флоры Кавказа. Тифлис, 252 с.

Конспект флоры Кавказа (2008) Санкт-Петербург – Москва, III(I): 469 с.

Портенier Н.Н. (2012) Flora и ботаническая география Северного Кавказа. Москва, 294 с.

Растительные ресурсы СССР (1993) Цветковые растения, их химический состав.

- использования. Семейство Asteraceae (Compositae). СПб., 350 с.
- Флора Азербайджана** (1961) Баку: АН Азерб. ССР, VIII: 689 с.
- Флора СССР** (1961) М.-Л.: АН СССР, XXVI: 938 с.
- Черепанов С.К.** (1995) Сосудистые растения России и сопредельных государств (в пределах бывшего СССР). СПб: Мир и семья, 992 с.
- Briquet J.** (1916) Études carpologiques sur les genres de composées *Anthemis*, *Ormenis* et *Santolina*. — Annaire Conserv. Jard. Bot. Genève, 18-19: 257-313.
- Briquet J.** (1930) Carpologie du genre *Crupina*. *Candollea*, 4: 241-278.
- Giroux M.** (1930) Sur la carpologie de quelques Composées nord-africaines. *Bulletin de la Société d'Histoire Naturelle de l'Afrique du Nord*, 21: 161-189.
- Kynclová M.** (1970) Comparative morphology of achenes of the tribe *Anthemideae* Cass. (Family Asteraceae) and its taxonomic significance. *Preslia*, 42: 33-53.
- Lavialle P.** (1912) Recherches sur le développement de l'ovaire en fruit chez les Composées. *Ann Sc. Nat. Bot.*, t. 15(9 Serie): 39-151.
- Reitbrecht F.** (1974) Fruchtanatomie und Systematik der *Anthemideae* (Asteraceae). Ph.D. Thesis. University of Vienna, 160 s.
- Schultz Bipontinus C.H.** (1860) Ueber die *Tanacetaceen* mit besonderer Berücksichtigung der Deutschen Arten. Festgabe Jubil. Dr. Koch. — 1844. *Bonplandia*, p. 1-369.

О роде *Tanacetum* L. (Asteraceae) во флоре Азербайджана

С.Д. Мустафаева, Т.А. Касумова, З.С. Алиева

Институт ботаники НАН Азербайджана, Баку, Азербайджан

Критически пересмотрен состав распространенных в Азербайджане родов *Tanacetum* L. и *Pyrethrum* Zinn. Установлено, что все виды рода *Pyrethrum* переведены в состав рода *Tanacetum* и в настоящее время род *Tanacetum* в Азербайджане представлен 27 видами, относящимися к 2 секциям. Приводится новый ключ для определения азербайджанских видов рода *Tanacetum* и их краткий обзор.

Ключевые слова: *Tanacetum*, *Pyrethrum*, виды, ключ

About the genus of *Tanacetum* L. (Asteraceae) in the flora of Azerbaijan

S.J. Mustafayeva, T.A. Gasumova, Z.S. Aliyeva

Institute of Botany, Azerbaijan National Academy of Sciences, Baku, Azerbaijan

Structure of the *Tanacetum* L. and *Pyrethrum* Zinn. genera in Azerbaijan has been critically revised. It was found that all of the *Pyrethrum* species were transformed to the *Tanacetum* genus, which is represented by 27 species belonging to 2 sections. A new key has been proposed to determine the *Tanacetum* species and they have been briefly reviewed.

Keywords: *Tanacetum*, *Pyrethrum*, species, determination key